

Xidmətin məzmunu :

Dövlət mülkiyyətində olan əkin, örüş, otlaq, biçənək və asudə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi

Xidmətin aid olduğu təsnifat :

Daşınmaz əmlak və mülkiyyət

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

- İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi
- İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsi

Xidmətin hüquqi əsası :

- Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16, 50, 51-ci maddələri;

- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.16.4-cü bəndi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları" və "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları".

Xidmətin həyata keçirilmə formaları :

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

- o Poçt xidməti vasitəsilə məlumatlandırma
- o Telefon vasitəsilə məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi :

- o İcarəyə və ya istifadəyə verilməsi ilə bağlı müqavilə
- o İcra Hakimiyyəti başçısının sərəncamı

Xidmət istifadəçisi barədə məlumat :

- o Dövlət orqanları
- o Fiziki şəxslər
- o Hüquqi şəxslər
- o Yerli özünüidarəetmə orqanları

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) : 30 iş günü

Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

Xidmətin göstərilmə yeri :

Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları" və "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları"na və ya qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalara uyğun olmadıqda.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı

- Tələb olunan sənədin təqdimedilmə forması

Şəxsiyyət vəsiqəsinin surəti

- Poçt vasitəsi ilə və ya şəxsən

Ərizə

- Poçt vasitəsi ilə və ya şəxsən

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

- Xidmət istifadəçisi ərizə ilə İcra Hakimiyyətinə müraciət edir;
- Müraciət əsasında İcra Hakimiyyətinin müvafiq struktur bölməsində xidmət istifadəçisinin xidmətdən istifadə etmə hüquqları araşdırılır;
- Xidmət istifadəçisinin xidmətdən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olduqda İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanır;
- Sərəncama əsasən İcra Hakimiyyətinin başçısı ilə xidmət istifadəçisi arasında müvafiq sahənin icarəyə və ya istifadəyə verilməsi üçün müqavilə bağlanır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənənar) həlli imkanları barədə məlumatlar :

- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

Yoxdur

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

Yoxdur

Xidmətin elektronlaşma səviyyəsi :

Elektronlaşdırılmayıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

Avtomatlaşdırılmayıb

Şəki Şəhər İcra Hakimiyyəti

Ünvan: Az 5500 20 Yanvar küçəsi, 8

Telefon: (024) 244-33-23

Faks: (024) 244-39-94

E-poçt: mail@sheki-ih.gov.az

Rəsmi internet informasiya ehtiyatının ünvanı: sheki-ih.gov.az

VÖEN:

3000072051

A 1. Emitent (ödəyən) bank

Adı: Kapital bank Şəki filialı

Kodu: 200703

VÖEN: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri

Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)

Hesab nömrəsi: AZ03AIB32051019447000201170

VÖEN: 3000104011

Ödəmə rekvizitləri:

**İş qrafiki və orqan tərəfindən zəruri hesab
edilən digər məlumatlar:**

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)